

Rumıniya vətəndaşları...

Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcək



Rumıniya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcəklər.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyanın Baş naziri Marsel Çiolaku ilə birgə mətbuat konfransında danışıb.

O bildirib ki, bununla bağlı qayda həyata keçirilib.



Sumqayıtda fəhlə iş zamanı ölüb

Hadisə "Baxça Şəhər" adalanan ərazidə qeydə alınıb

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə ölüb.

APA xəbər verir ki, hadisə "Baxça Şəhər" adalanan ərazidə qeydə alınıb. 1962-ci il təvəllüdü Şahpənçi Cavanşir Əlihüseyn oğlu iş zamanı dünyasını dəyişib. Mehit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.



Ağdərədə faciə

Heyvan otararkən minaya düşüb həlak oldu

Ağdərə rayonunda mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. Məlumatla görə, 2024-cü il 21 may tarixində Ağdərə rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib. 1965-ci il təvəllüdü Hacıyev Arzu Nəcəf oğlu keçmiş temas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində heyatını itirib. Faktla bağlı Tərter rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmağa çağırıb.

№ 89 (6090) 2024-cü il

Qiyməti 40 qəpik

ŞƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

22 may 2024-cü il (çərşənbə)



Türkiyə sülh prosesini çox yaxından izləyir

Ermənistan son aylarda danışıqlarda kifayət qədər konstruktiv mövqə tutur, cəsarətli addımlar atır

Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib.

Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə lideri bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, ehtə da bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb. Həmçinin Ərdoğan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadıqlığını dəfələrlə nümayiş etdirib.

General Selçuk Bayraktaroğlu Bakıda

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib



Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sərhəddəki görüş dünyaya çox açıq mesaj idi

Azərbaycan Prezidenti: "Rəisi ilə görüşdə qəbul edilən qərarlar əminəm ki, İranın yeni rəhbərliyinə çatdırılacaq"



Prezident İlham Əliyev mayın 21-də İranın ölkəmizdəki səfiriylində olub. Dövlət başçısını İranın ölkəmizdəki səfiriylinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayı qarşılayıb.

Azərbaycan Prezidenti İran Prezidenti Seyid İbrahim Reisinin, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar

başsağlığı verib, mətəm kitabına ürək sözlərini yazıb.

Həmçinin səfiriylinin müvəqqəti işlər vəkili ilə söhbət edib. Ölkə rəhbəri qeyd edib ki, İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Reisinin faciəli şəkildə həlak olması hamını dərinəndən sarsıdıb: "Onunla bərabər xarici işlər naziri Hüseyin Əmir Abdullahian və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran

xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki tək İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib. Seyid İbrahim Reisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman mənə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi.

Təcili sülh müqaviləsi imzalanmalıdır

Ermənistanın demokrafiya problemini həll etmək üçün yeganə çıxış yolu budur



Ermənistan vətəndaşları müxtəlif üsullarla hərbi xidmətdən yayınmağa çalışırlar.

Ölkənin Baş naziri Nikol Paşinyan demografik strategiyasının müzakirəsi zamanı deyib ki, demografik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən nə qədər insan ölkəni tərk edib. N.Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınmaları və sənədlərdə olmalarını üçün miqrasiya ediblər.



Xalq ayaqdadır

Fransa müstəmləkə təfəkküründən xilas ola bilmir

Fransa Prezidenti baş verən iğtişaşlarla əlaqədar Yeni Kaledoniya səfər edəcək.

Bu barədə Fransa hökumətinin nümayəndəsi Priska Teveno məlumat verib. Teveno bildirib ki, Nazirlər Şurasının iclası zamanı Prezident bu axşam Yeni Kaledoniya gedəcəyini bildirib. Qeyd edək ki, Fransanın müstəmləkəsi Yeni Kaledoniya baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.

Vəziyyəti ağırdır

Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşılıb.

Bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev bildirib.

O, uzun müddətdir ki, sirrozdən əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini deyib: "Anamın səhhəti ağırdır, "Semaşko"ya yerləşdirilib. Dünyə müayinələri aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışam. Dua edirik, ümidimiz Allahdır".

Qeyd edək ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

6-cı sinif şagirdi qızılcaadan vəfat etdi

Xəstə təcili tibbi yardım avtomobilində dünyasını dəyişib

Hacıqabul şəhərində məktəbli qız dünyasını dəyişib.

Bu barədə onun təhsil aldığı Hacıqabul şəhər Fərhad Süleymanov adına 3 nömrəli tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, məktəbin VI sinif şagirdi Aylın Səmədi vəfat edib. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, uşaq 16.05.2024-cü il tarixində saat 20:31 radələrində dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib: "Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl çirdiyi ensefalitdən sonra ağırlaşma, aspirasyon pnevmoniyaya təyin edilib. Bakı şəhərindəki tıbb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin sayərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb".



Son variant hazırlanıb Prezidentə təqdim olunacaq

Əfv Fərmanının bu ay neçə nəfərə şamil olunacağına dair dəqiq məlumat yoxdur



Qul əməyi Azərbaycanda könüllüdür

İşsizlikdən, sahibsizlikdən insanlar könüllü olaraq işləməyə məcbur qalırlar



"Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb. Prezidentlərin görüşləri sayəsində narahatlıq doğuran məqamlar da aradan qalxıb. Azərbaycan qarşından gələn dövrə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürütməkdə maraqlıdır. Xüsusilə Prezident İlham Əliyevin dediyi "bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbul edilməzdir" sözləri bunu bir daha təsdiqləyir. Yeni Bakı Tehranla münasibətlərini özü müəyyən edir və heç bir kənar təsiri, ya da təklifə açıq deyil.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirir ki, Azərbaycan-

Sərhəddəki görüş dünyaya çox açıq mesaj idi

Azərbaycan Prezidenti: "Rəisi ilə görüşdə qəbul edilən qərarlar əminəm ki, İranın yeni rəhbərliyinə çatdırılacaq"

Prezident İlham Əliyev mayın 21-də İranın ölkəmizdəki səfirliyində olub. Dövlət başçısını İranın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayı qarşılayıb. Azərbaycan Prezidenti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib, mətəm kitabına ürk sözlərini yazıb.

Həmçinin səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edib. Ölkə rəhbəri qeyd edib ki, İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması hamını dərinlən sarsıdıb: "Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman ələminə üz verib. Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman mənə çox böyük təəsürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımızda, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış məra-

simindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr feal iştirak etməlidirlər". Dövlət başçısı vurğulayıb ki, İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdi: "Hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş

"Bakı ikitərəfli əldə edilən razılaşmalara sadıqdır, ümid edirik ki, İran tərəfi də əməkdaşlığı davam etdirəcək"

etdirilmişdi. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdi. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmi bilirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda. Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsis olmadı".

Mayın 19-da Prezident İlham Əliyevin və İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Arax çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və

la İran arasında son günlər normallaşma prosesi başlamışdı. Ekspertin sözlərinə görə, İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan Azərbaycan səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü: "Əlbəttə, Azərbaycan İranla problemdə maraqlı deyildi. Daima İranla əməkdaşlığa üstünlük vermişik. Amma Tehranın Azərbaycana qarşı siyasəti İkinci Qarabağ müharibəsindən sonra mənfəqi doğru dəyişmişdi. Proseslərin arxasında SEPAH və mühafizəkar kəsim dururdu. Siyasi sistem daxilində anti-Azərbaycan qüvvələri önə çıxmışdı. İranda növbəti seçkilərdə yenidən mühafizəkar qanad seçildikə qalib gələcək. İran parlamentinin sədri, doktor Qalibafın yeni prezident seçilməsi mümkün ola bilər. İranın Ali dini rəhbəri Xameneinin mövqeyi burada əsas və əhəmiyyətlidir. Parlament sədri Qalibaf prezident seçilsə, İran-Azərbaycan əlaqələri indiki müstəvidə davam edəcək. Bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan yox, İran rəhbərliyindən asılıdır. Görünən odur ki, İran Azərbaycanla əməkdaşlığa davam etmək qərarı verib. Mehdi Prezident İlham Əliyev İran səfirliyində başsağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı. Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadıqdır. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək".

İsmayıl Qocayev

Mehriban Əliyeva dünya çempionunu təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımında deyilir: "Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbədən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamli qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".



Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirli-



General Selçuk Bayraktaroğlu Bakıda

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

yi məlumat yayıb.

Məlumatla görə, görüşdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları, eləcə də Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əkil və gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışdı.

Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində bu cür görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

Görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edildi.

Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Baxtیار Ersay ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşlər zamanı qarşılıqlı inam, etimad və dostluq əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluq ifadə edildi.

Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunların qərargahını ziyarət ediblər. Qərargahda təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçidən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, protokola uyğun olaraq "Şərəf kitabı" imzalandı.

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqlarının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

"Bu valideynlər ən ağır cəzaya layiqdirlər"

Parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zəhid Oruc bildirib ki, Qlobal köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır. Onlardan təqribən 28 milyonunu icbari əməyə, 22 milyonunu isə məcburi nikaha cəlb edilib. Onun sözlərinə görə, bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir: "Ölkəmiz "müasir köləlik" adlanan bu bələyə qarşı sətir iradəsinə ortaya qoyub və qətiyyətli tədbirlər görür. Məlumatlı "Qanunvericilik" bölməsində gündüzmüz kimi, "İcraçı qurumlarının siyahısı" dəqiqləşdirilib, "İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi"nin çoxşaxəli funksiyaları TƏBİB-in funksiyalarına da aid edilib, işçi qrupun tərkibi, təşkil və fəaliyyəti qaydası" təsdiqlənib. Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müftətişliyi Xidmətinin 512 şəxslə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalının aşkarlanaraq, 154 şəxsin saxlanılması, küçə həyatı, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsi, 159 insan alveri faktı üzrə 16 cinayət işinin başlanılması, 12 nəfərin İnterpol kanalı ilə beynəlxalq axtarışı aparılan genişmiqyaslı işləri göstərir.

Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınması hamımız üçün mühüm siqnaldir. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Təsəvvür edin, özü uşaqları ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf-müqabiləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər".

İsmayıl

Dünya Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 11 məsələ olub. Gündəlikdəki məsələlərin müzakirəsindən öncə Milli Məclisin Sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışdı. Spiker deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrələrinin ikinci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib. Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrələrinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.

"Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib"

Sonra Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov hesabatla çıxış edib. Milli Koordinator bildirib ki, həmin əməllərdə sübhəli bilinən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib: "Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyətə zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib. Bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyəti nəzərdə tutan müddəalar əlavə edilib".

Deputat polis kollecinin yaradılmasını təklif edib

Millət vəkili Qüdrət Həsənoğlu deyib ki, polisə bağlı fikirlərini bölüşüb: "Polisə bağlı onu qeyd etmək istəyirəm ki, Azərbaycan polis sabitliyini qorunmasında müstəsna rol oynayır, cinayətkarlığa qarşı mübarizə aparır, onları əməkhaqqı isə çox azdır, baxmayaraq ki, onlar öz razılıqlarını ifadə edirlər. Hesab edirəm ki, bir çox problemlər ondan qaynaqlanır

Siyavuş Novruzov təklif səsləndirdi

"Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çixış yollarının sayı artırılmalıdır"



ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır. Hərbiyə olduğu kimi polis üçün də polis kollecləri yaradılmalı, orada iki illik tədris keçirilməlidir. Onlar orada fiziki hazırlıq keçməli, testlə ora qəbul olmalıdırlar ki, qavrama bacarıqları olsun. Məsələn üçün, deyilənlər ki, polis nəfəri işə götürüləndən sonra hazırlıq kurslarına göndərilir. Amma onun qavramasında bu istiqamətdə dirləmə keçirilsə, yaxşı olar". Deputat əlavə edib ki, korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir: "İnsan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir: "Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər". Qüdrət Həsənoğlu deyib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və

ya Hesablama Palatasının auditorları istefa verməlidir.

"Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər"

Deputat Siyavuş Novruzov deyib ki, Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər və bunu mitinq kimi təqdim edirlər: "Guya bunlara iş-gəncə verirlər, ona görə bu mitinq keçirilib. Bu yolla xaricdən sığınacaq almağa çalışırlar. Maşın alverçiləri, oğurlar və digər işsiz şəxslər bu işlə məşğuldur. Bu da insan alverinin bir yoludur. Viza alıb xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Bu kimi məsələlərə uyğun ciddi nəzarət olunmalıdır. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir. Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi. Amma indi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir. Bu gün dünyada baş verən hadisələr, Rusiya-



Ukrayna müharibəsi insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir. Hüquq-mühafizə orqanları da bu sahədə müəyyən işlər görür.

"Bu, orada yaşayan azərbaycanlılar üçün də müsbət addım olar"

Parlamentari S.Novruzov deyib ki, Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çixış yollarının sayı artırılmalıdır: "Azərbaycan Orta dəhlizin məsuliyyətini tam şəkildə öz üzərinə götürüb. Qədim İpək yolunun bərpası ilə əlaqədar addımlar atılır". Deputat bildirib ki, tək Rusiya ilə deyil, gələcəkdə Gürcüstanla da giriş-çixış yollarının sayı artırılmalıdır: "Biz tək bir yolla gediş-gəlişə kifayətlənməliyik. Bu, orada yaşayan azərbaycanlılar üçün də müsbət addım olar. Həmçinin Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyır, bəzi bəzi şikayətlər gəlir ki, gecikirlər, məhsullar xarab olma dərəcəsinə çatır. Eyni zamanda Türkiyə ilə də belə yollar artmalıdır".



Türkiyə sülh prosesini çox yaxından izləyir

Ermənistan son aylarda danışıqlarda kifayət qədər konstruktiv mövqe tutur, cəsarətli addımlar atır

Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və global proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib.

Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə lideri bölgədə təmin oluna biləcək ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaratdığını vurğulayıb. Həmçinin Ərdoğan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadıqlığını dəfələrlə nümayiş etdirib. Ərdoğan İrəvandan da oxşar mövqe gözlədiyini açıqlayıb. Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək: "Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir".

Eyni zamanda Ərdoğan Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycan qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.

Politoloq Abutalıb Səmədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistanın münasibətlərinin indiki səviyyəyə qalib çətməsində Türkiyənin müstəsna rolu var. Ekspert xatırladı ki, hələ 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək, Ankaranın xarici gücləri prosese müdaxilədən çəkindirməsi, Monitoring Mərkəzində iştirakı və digər addımları Ermənistanı dərinləşdirməyə, ciddi götür-qoy etməyə məcbur buraxdı: "2021-ci ilin iyulun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgənin gələcək taleyinə həlledici təsir göstərdi. Rusiya sülhməramlılarının bölgəni tərk etməsində, ermənilərin Qarabağı köndüllü tərk etməsində və digər məsələlərdə Türkiyənin rolu çox böyükdür. Azərbaycan Prezidenti bunu dəfələrlə vurğulayıb. Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin açılması

istiqamətində danışıqlar uzun müddətdir gedir. Hər dəfə Türkiyə nümayəndələri açıq şəkildə deyirlər ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin necə olması Azərbaycanın mövqeyindən asılı olacaq. Türkiyə Azərbaycanın qəbul etməyəcəyi heç bir addım atmayacaq. Bu mövqeyin sərhədlərin delimitasiya və demarkasiya prosesinə də böyük təsiri var. Ermənilər nəhayət dərk etdilər ki, onların güvəndiyi xarici güclərin heç biri Azərbaycana Türkiyənin verdiyi dəstək qədər Ermənistanə dəstək verməyəcək. Son nəticədə Ermənistan Azərbaycanla meydanda tək-bək qalmalı olacaq. İndiki konstruktiv mövqenin kökündə məhz bu reallığın dərkə dayanır. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla münasibətləri səh-

mana salmaq istəyir".

A.Səmədov bəyan edib ki, Türkiyə hökuməti Zəngəzur dəhlizi məsələsində də qətiyyətli mövqeyə malikdir və geri çəkilmək niyyətində deyil: "Bu da İrəvanın yanaşmasına təsir göstərən məqamlardandır. Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətlərinin təsiridir ki, Ermənistan son aylarda danışıqlar prosesində kifayət qədər konstruktiv mövqe tutur, cəsarətli addımlar atır, reallıqlara uyğun bəyanat verir. Xarici qüvvələrə güvənən, reallıqlardan fərqli mövqe sərgiləyən, az qala hamiya meydan oxuyan əvvəlki Ermənistan hökuməti artıq yoxdur. Onun əvəzində Cənubi Qafqazdakı mövcud reallıqları görən və qəbul edən bir hökumət var. Bir daha deyirəm, bu reallıqların dərkində Türkiyənin rolu danılmazdır. Ankaranın İrəvan üzərində təsir imkanlarına malik olması sülh prosesinə təsir edir. Ümid edirik ki, ilin sonunadək tərəflər arasında sülh sazişinin imzalanması mümkün olacaq".

İsmayıl Qocayev

Nəticələr var, sülhə bir addım qalıb

Ermənistan baş verən etirazlar, şərti sərhədlərdə yaşananlar ümumi prosese ciddi təsir göstərə bilmir

Ermənistanın hakim Mülki Müqavilə Partiyası "Vətən namə Təvəş" hərəkatının aksiyaları fonunda Baş nazir Nikol Paşinyanın istefası və ya növbədən kənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil. Bunu partiyanın sədr müavini Vaaqın Aleksanyan deyib.

Aleksanyan bildirib ki, növbədən kənar parlament seçkilərinin keçirilməsi gündəliyi yoxdur: "Müxəlifət mandatlarından imtina etsə belə, bu, növbədən kənar seçkilərə səbəb olmayacaq. Müxəlifətin baş nazirin impichment prosesinin başlanması ilə bağlı bəyanatına gəlincə, o, buna başlaya bilməyəcək, başlasa da, uğursuzluğa düşər olacaq. Təsəvvür edə bilmirəm ki, biz Paşinyanın istefası məsələsinə niyə müzakirə etməliyik, ölkədə siyasi böhran yoxdur". Məlumat üçün qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirayinin quraşdırılması başa çatıb. Bildirilib ki, artıq Ermənistan sərhəddə xidmətə başlayıblar. Bu arada Avropa Birliyi (AB) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb. AB-nin bəyanatında deyilib ki, qurum 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu görüşü zamanı imzalanmış protokolu dəstəkləyir.

Politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin yaxın aylarda imzalanacağı ehtimal edilir və ümumi prosese bağlı nikbinliyə əsaslar var. Analitikin fikrincə, bütün problemlərə, Ermənistandakı bəzi



revanşist dairələrin dirənişinə və etirazlara rəğmən, sərhədlərin delimitasiya və demarkasiya işi sürətlə və plan üzrə gedir: "Ermənistan baş verən etirazlar, şərti sərhədlərdə yaşananlar ümumi prosese ciddi təsir göstərə bilmir. Bütün bunlar sülhə bağlı pozitivlik üçün əsas yaradır və yekun nəticəyə ümidləri artırır. Amma bir çox məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Kommunikasiyaların açılması məsələsinə tərəflərin fərqli baxışı orta məxrəcə gəlmək imkanı vermir. Lakin müzakirələr davam edərsə, müteməd görüşlər olarsa, tərəflər yaxın aylarda ümumi formül tapa bilərlər. Hər halda Ermənistan tərəfi sülh kəşfiyyəti ilə bağlı prosesin irəliləməsində və yekun addım atılmasında maraqlıdır. Bunun da yolu kommunikasiyaların açılmasından keçir. Kommunikasiyaların açılması regional sülh gündəliyində duran əsas məsələlərdir. Tərəflərin ümumən nikbin və qətiyyətli olması dəyərsizdir. Hər şey sazişi ilin sonunadək imzalana bilər. Hər şey hadisələrin gedişindən, aparılan danışıqlardan və onların nəticələrindən asılıdır. Sülh prosesinin konkretləşməsi üçün danışıqlar getməli, razılaşmalar olmalıdır. Ümid edirik ki, dəyişən regional gündəm və prosesin sürətlənməsi orta məxrəcə gəlməsinə şərait yaradacaq".

İsmayıl

Ukraynada 3 mindən çox məhkum müharibədə iştirak üçün müraciət edib. Məhkumların müharibədə iştirakına icazə verən sənədin qəbulundan sonra üç min nəfərdən çox məhkum müharibədə iştirak etmək üçün şərti azadlığa buraxılması ilə bağlı müraciət edib.



"Pravda"dan verilən məlumata görə,

Ukrayna məhbusları orduya çağırır

Kiyev Qərbdən əlini üzüb, bu addım da müharibənin gedişinə təsir etməyəcək

rə, bunu Ukraynanın ədliyyə nazirinin müavini Olena Visotska deyib.

O bildirib ki, əvvəlki sorğularda bu göstərici 4,5 min nəfər olub. Nazir müavininin sözlərinə görə, ərizə-anketi dolduranların heç də hamısı orduya cəlb edilməyəcək: "Əvvəlcə onlar müayinələrə keçiriləcək. Əgər yoluxucu və təhlükəli xəstəliklər aşkarlansa belə, şəxslər səfərbərlikdən kənar qalacaq. Bizə məlum olan rəqəmlər nisbətində, çünki müharibədə iştirak etmək istəyən məhkumların sayı daha çox ola bilər. Hazırda haqqında bəhs etdiyim bütün şəxslər müvafiq müayinələrdən keçir. Bundan sonra isə onlar məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılır. Bu qəbiləndən olan şəxslər müqavilə bağlamaqdan imtina edərsə, onları 10 ilədək həbs cəzası gözləyir".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Hazırda Rusiya ordusu Ukraynanın Xarkov vilayətində çoxlu sayda yaşayış məntəqələrini ələ keçirməyə davam edir.

Politoloq Elçin Xəlilbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Ukrayna hərbi texnika, həm də canlı qüvvə azlığı ilə üzləşib: "Ukrayna cəbhə bölgəsində həddindən artıq canlı qüvvə itirib. Digər tərəfdən də Ukrayna əhalisinin əhəmiyyətli bir hissəsi Avropaya üz tutub və bunların böyük əksəriyyəti orduya cəlb olunmalı şəxslərdir. Rəsmi Kiyev sözügedən məsələlərdən ötrü məhbusları orduya çağırmaq məcburiyyətində qalıb. Lakin bunun müharibəyə ciddi təsir göstərəcəyi inandırıcı görünmür. Çünki Ukrayna ordusunun daha geniş hərbi mobilizasiyaya ehtiyacı var. Hazırda Qərb Zelenşkiyə vəd etdiyi hərbi texnikanı təhvil verməyib. Bu səbəbdən Ukrayna ordusu Rusiya ordusunun hücumlarına müqavimət göstərməkdə çətinlik çəkir".

Analitik əlavə edib ki, proseslər belə davam edərsə, müharibə ilin sonuna qədər bitə bilər: "Hazırda Qərbdə bir sıra siyasi dairələr Ukraynanı sülh müqaviləsini imzalamağa hazırlayırlar".

Yusif Məmmədcanlı

İran-Azərbaycan münasibətləri normallaşma mərhələsindədir

Fazil Mustafa: "Tehrandə səfirliyimizin açılması münasibətlərin inkişafına şərait yaradacaq"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani arasında telefon danışıqları baş tutub.



Telefon danışıqları zamanı iki ölkə liderləri arasında sərhəddə baş verməmiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, neqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Eləcə də Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Millət vəkili Fazil Mustafa "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan-İran münasibətləri məlum qəzadan sonra da inkişaf edəcək:

"iki ölkə arasında müəyyən vaxtlarda gərginliklər baş verib. Bu isə daha çox qarşı tərəfin atdığı addımlar ilə əlaqəli olub. Lakin bununla belə, Azərbaycan İrəvanla münasibətlərdə hər zaman təmkinli davranıb, balans siyasətinə diqqət edib. İran-Azərbaycan münasibətləri son zamanlar yenidən normallaşma mərhələsinə qədəm qoynub. Düşünürəm ki, bunu davam etdirmək lazımdır. İki qonşu dövlətin gərginliyi hər iki ölkəyə zərər verir. İran tərəfi hətta zirkü situatsiyada əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini anlıyır. İnanırıram ki, Azərbaycanın İrandakı səfirliyinin açılması münasibətlərin inkişafına şərait yaradacaq".

Yusif Məmmədcanlı

Son variant hazırlanıb Prezidentə təqdim olunacaq

Əfv Fərmanının bu ay neçə nəfərə şamil olunacağına dair dəqiq məlumat yoxdur

Yaxın günlərdə Azərbaycan Prezidentinin növbəti Əfv sərəncamını imzalayacağı gözlənilir. Artıq Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır. Komissiyanın bu il indiyədək 5 iclası keçirilib. Növbəti iclas isə mayın 22-nə (bu günə) təyin olunub.



Qeyd edək ki, əfv ölkə prezidentinin müstəsna səlahiyyətinə aiddir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək; cəza müddətini azaltmaq; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Bələ ki, Əfvətmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur.

Mövzuya münasibət bildirən Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa Komissiyanın işini davam etdirdiyini, hər iclasda yüz ərizəyə baxıldığını deyib. Onun sözlərinə görə, 28 May - Respublika Günü ərəfəsində imzalanacaq əfv sərəncamında kimlərin əfv siyahısına düşəcəyi ilə bağlı hələ yekun nəticə yoxdur. Yekun qərarı Prezident verir, əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətinə aiddir (Teleqraf.com).

Məsələnin konfidensial müzakirə olunduğunu vurğulayan millət vəkili qeyd edib ki, səsvərmə ilə demokratik ortamda kimin əfv düşməsi məqsəduyğundur, müzakirələrdə bunu qərara alırıq: "Amma bu siyahı yekun olaraq ölkə Prezidentinə təqdim olunur. Onun təsdiqi olmadan adlar haqqında danışmaq doğru deyil. Komissiya işini başa çatdırmamış, protokollar imzalanmamış hər hansı bir şəxsin adının çəkilməsi məqsəduyğundur sayılır. Biz işimizi yekunlaşdırmaq üzrəyik. Bu həftə də müzakirəmiz olacaq. Yəqin ki, əfv üçün

Şeyman Bayramova



Baş verənlər Paşinyan üçün ciddi sınaqdır

Baş nazir ilk növbədə mövcud normativ hüquqi aktları dəyişdirməlidir

"Ermənistanla delimitasiya və demarkasiya davamlı olacaq, amma İrəvan konstitusiyasını dəyişməzsə, qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalarsa, Bakı bütün sərhədlərdə demarkasiyanı həyata keçirməyə cəhd".

Bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Analitik bildirib ki, bu məsələnin gedişatı gələcək proseslərdən asılı olacaq: "Ermənistanla mövcud konstitusiyaya dəyişikliyi olmazsa və gələcəkdə hakimiyyət dəyişikliyi baş verərsə, ərazi iddiaları sonlanmayacaq. Revanşist qüvvələr yenə "Böyük Ermənistan" xülyaları ilə öz siyasətlərini davam etdirəcəklər. Bu kontekstdə Ermənistan daxilində baş verən hadisələr də maraqlıdır. Bəzi qüvvələr Cənubi Qafqazda din, kilsə anlayışını ortaya atırlar. İndiyədək bu metoddan ABŞ istifadə edirdi. Müsəlman ölkələrində "islamlıç" adlandırılan terrorçu qruplaşmaları aktivləşdirənlər daha sonra onların Yaxın Şərqdə siyasələşərək hakimiyyətə gətirilməsinə nail oldular. Xristianlıqla bağlı isə bu, bir ilkdir. Ermənistanla da məhz kilsə qabağa verilir. O baxımdan Ermənistan baş verənlər Paşinyan üçün ciddi sınaqdır. Baş nazir ilk növbədə legitim qaydada etirazların qarşısını almalıdır, daha sonra isə mövcud normativ hüquqi aktları dəyişdirməlidir".

Ekspert vurğulayıb ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması sistemli aparılan işin nəticəsidir: "Azərbaycan Ordusunun atdığı addımlar Ermənistan rəhbərliyini bu istiqamətdə qorxutdu. Digər istiqamət Qərbi Azərbaycana qayıdış məsələsidir. Cənab Prezidentin ilk dəfə olaraq bu mövzunu qaldırması, konsepsiyasının hazırlanması və sonrakı fəaliyyət ona gətirib çıxardı ki, Ermənistanla və dünya ictimaiyyətində Qarabağ mövzusunda daha çox Zəngəzur məsələsi müzakirə olunmağa başladı. Ermənistan hakimiyyəti nəhayət başa düşdü ki, əgər Qazaxdan başlayaraq sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamasa, özləri üçün sonrakı arzuolunmaz proseslərin qarşısını ala bilməyəcəklər. Yeni proses Azərbaycanın Ermənistanla ciddi şəkildə hərbi-diplomatik müxtəlif təsir imkanlarını işə salması ilə nəticələndi. Ola bilsin, digər istiqamətdə də kifayət qədər ciddi şəkildə Azərbaycanın istəkləri qəbul edilib".

İsmayıl



Qabonun ardınca bu ərazini də itirmək istəmir.

Millət vəkili Nəsim Məhəməliyev bildirib ki, Yeni Kaledoniya baş verənlər Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinin məntiqi nəticəsidir. Deputatın sözlərinə görə, 44 günlük müharibədən sonra Qarabağda separatçılıq dəstəklənən, qondarma "Artsax respublikası"nın "müstəqilliyi"nin milli assambleyada və Senatda tanınması Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri idi: "Ermənistanı Azərbaycan əleyhinə silahlandıran, yeni müharibəyə təhrik edən, beynəlxalq təşkilatlarda təbliğat aparən Fransa, əkdiklərini biçir. Yeni Kaledoniya və Sakit okeanda yerləşən

Xalq ayaqdadır

Fransa müstəmləkə təfəkküründən xilas ola bilmir

Fransa Prezidenti baş verən iğtişaclarla əlaqədar Yeni Kaledoniya səfər edəcək. Bu barədə Fransa hökumətinin nümayəndəsi Priska Teveno məlumat verib. Teveno bildirib ki, Nazirlər Şurasının iclası zamanı Prezident bu axşam Yeni Kaledoniya gedəcəyini bildirib. Qeyd edək ki, Fransanın müstəmləkəsi Yeni Kaledoniya baş verən iğtişaclardan nəticəndə 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.

Yeni Kaledoniya başlayan azadlıq hərəkatını qanla boğmaqda ısrarlı olan Fransa hər vasitə ilə adanı nəzarətdə saxlamağa çalışır. Yelisey sarayında keçirilən Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclası zamanı bildirilib ki, ictimai binaları qorumaq və bununla da, daxili təhlükəsizlik qüvvələrini müvafiq olaraq hərbi qüvvələrlə əvəz etmək üçün "əlavə resurslardan" istifadə ediləcək. "Əlavə resurslar" nədən ibarət olacaq, göndəriləcək hərbi heyətin sayı nə qədər olacaq və s. məsələlərə aydınlıq gətirilməyib. Rəsmi məlumatda sadəcə bildirilib ki, hərbiçilər "ictimai əhəmiyyət" kəsb edən binaların mühafizəsində istifadə olunacaqlar. Paytaxt Numeada şiddətli etirazlar fonunda Fransa hakimiyyəti komendant saati tətbiq edib. Polis dəfələrlə nümayişçilərə qarşı kobud davranıb və güc tətbiq edib. Eyni zamanda paytaxtda ictimai tədbirlər qadağan

olunub, dövlət, özəl orta məktəb və kolleclərdə mayın 21-dən 24-dək dərslər dayandırılıb. Qeyd edək ki, buna qədər Fransa Yeni Kaledoniya fəvqəladə vəziyyət elan edib. Yerli xalq olan kanakların etirazlarına özünəməxsus formada cavab verən Makron hakimiyyəti təsdiq edib ki, bölgəni tərk etmək niyyətində deyil. Yeni Kaledoniya 10 ildən artıqdır ki, adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya tək-

Belə davam edərsə, yaxın zamanlarda Yeni Kaledoniya ilə yanaşı, digər fransız koloniyalarında da etirazlar qaçılmazdır

lif edilən düzəlişlə başlayan etirazlar mayın 13-də başlayıb. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə zidd olduğunu bildiriblər. Hazırda Yeni Kaledoniya fransız müstəmləkəçiliyinə qarşı etirazlarla polis və fransız hərbiçilər arasında toqquşmalar davam edir. Yerli əhalinin böyük əksəriyyəti Yeni Kaledoniyanın Fransadan müstəqillik qazanmasını istəyir. Görünən odur ki, Makron hökuməti Niger və

digər arxipelaqlarda Fransanın törətdiyi vəhşiliklər, "Konstitusiyaya dəyişiklikləri" adı altında aborigen xalqların hüquqlarının kobud şəkildə pozulması, bu ölkənin 21-ci əsrdə də müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir. Yeni Kaledoniya Fransadan 17 min km uzaqlıqda yerləşir. Yerli Kanak xalqının fransızlarla heç bir mədəni, etnik bağlılığı yoxdur. Fransanın məqsədi, konstitusiyaya dəyişikliyi etməklə, süni şəkildə ora yerləşdirilmiş fransızların sayının artırılmasına və səsvermə hüququna nail olmaqdır. 1998-ci ildə Fransa və Yeni Kaledoniya arasında imzalanmış razılaşmaya rəğmən, fransızların hüquqa zidd davranışları, təbii olaraq, yerli əhalinin kəskin narazılığına səbəb olub. Azərbaycan hökumətinin bu məsələyə münasibəti, beynəlxalq hüquqa və ədalət prinsiplərinə söykənir. Biz Qoşulmama Hərəkatının fəal üzvü olaraq, əzilmiş, hüquqları tapdınmış xalqların yanında olmalı, 21-ci əsrdə müstəmləkə təfəkküründən xilas ola bilməyən imperialist qüvvələrə qarşı onlara mənəvi dəstək verməliyik. Son illərin hadisələri göstərdi ki, Makron Fransanın təcavüzkar siyasəti Afrikada, Yaxın Şərqdə, Cənubi Qafqazda iflasa uğradı. Belə davam edərsə, yaxın zamanlarda Yeni Kaledoniya ilə yanaşı, digər fransız koloniyalarında da etirazlar qaçılmazdır".

ismayil

İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur

Prezidentin apardığı mükəmməl dövlət siyasəti bütün qonşu dövlətlərlə münasibətlərimizi yüksək səviyyəyə qaldıracaq



"Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edildi".

Bu fikirləri Prezident İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən səsləndirib.

"İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənib və hər iki tərəfin güclü siyasəti iradəsi bir daha nümayiş etdirilib. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Reisi ilə söhbət əsnasında qəti iradəmi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda", - Prezident əlavə edib.

Mövzu ilə bağlı "Şərq"ə danışan REAL Partiyasının icraçı katibi Natiq Cəfəri söyləyib ki, Azərbaycan-İran münasibətlərində enişli-çuxuşlu zamanlar olub: "Müstəqillikdən sonrakı zaman kəsiyi iki ölkə əlaqələrində həm yüksələn xəttə inkişaf edən dövr, həm də problemi məqamlarla yadda

qalıb. Amma son vaxtlar İran və Azərbaycan arasında münasibətlərdə istiləşmə müşahidə edilir. Artıq İran üzərindən keçəcək yeni infrastruktur layihələrinin müzakirəsində irəliləyişlər əldə olunub. Azərbaycanın Naçıvan bölgəsinə, Zəngəzur dəhlizinə paralel 5 km-lik arayla yeni yolların qurulması və Araz çayının su ehtiyatlarından birgə istifadə ilə bağlı razılaşmalar var. Azərbaycan İranla münasibətlərinin dostluq və qonşuluq səviyyəsində davam etdirilməsində maraqlıdır. Amma yaxın bir neçə ay ərzində İranda əsas diqqət Prezident seçkilərinə yönələcək. İran Prezidentinin kim olmasından sonra Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə gedəcəyindən daha açıq şəkildə danışmaq mümkün olacaq. Hələlik münasibətlərin pisləşməyə doğru getməsi üçün heç bir əsas yoxdur. Azərbaycan və İranın maraqlarına cavab verən əməkdaşlıq imkanları və sahələri var. Həmin əməkdaşlıq isə hər iki ölkəyə böyük qazanc gətirə bilər".

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan isə bildirib ki, Azərbaycan Respublikası İran da daxil olmaqla bütün qonşularla dostluq, mehribanlıq, əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır: "Hətta 30 ildən çox torpaqlarımızı işğalda saxlayan Ermənistan ilə də sülh müqaviləsinə razıdır. İran ilə də bizim tarixi, mədəni, iqtisadi əla-

qələrimiz olub, indi də davam edir. Bir qədər siyasi müstəvidə anlaşmazlıqlar vardı, o da Prezidentlərin bu görüşündən sonra ümid edirik ki, yoluna düşəcək. İranın İsrail mövzusunda Azərbaycanı ittiham etməsi və Ermənistanla silah və siyasi dəstək verməsi bir qədər bu iki ölkəni siyasi müstəvidə soyuqlaşdırmışdı. Ancaq əlaqələr danışıqlar və isti münasibətlərlə inkişaf yoluna düşür. Prezidentlərin bu görüşü, yeni layihələr və yeni inkişaf yolunda fikir mübadiləsi aparılması çox önəmli və hər iki dövlət üçün vacib amildir. Çünki Azərbaycan ilə İran sanki yeni mərhələyə, yeni dostluq, yeni əlaqələrə qədəm qoyur. Məlum bəndlərin açılışı, hər iki dövlət rəhbərinin burada görüşüb yüksək əhvali-ruhiyyə ilə yeni layihələrin də gələcək üçün müjdəsinin verilməsi böyük işlərdən xəbər verir".

Ekspert qeyd edib ki, İran Prezidenti bu faydalı, səmərəli görüşdən sonra vəzifə başına dönmə bilmədi: "Ümid edirik ki, danışıqların, layihələrin, görüləcək işlərin proqramı, mahiyyəti İran dövlətinin digər rəsmilərinə çatdırılacaq və mərhum Prezidentin vəfatı bu işlərin təxirə düşməsinə səbəb olmayacaq. İran dövləti üçün böyük əhəmiyyətli şəxs olan Prezident İbrahim Rəisinin bu görüşünün nəticələrini həyata keçirmək həm də onun xatirəsinə sayğı olar. Odur ki, İran dövlətinin bunu nəzərə alması lazımdır. İran Prezidentinin vəfatının Azərbaycan ilə əlaqələrin axsamasına səbəb olacağına inanmırıq. Odur ki, yeni əlaqələrin, münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyini güman edirik. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı hər tərəfli mükəmməl dövlət siyasəti bizim bütün qonşu dövlətlər ilə münasibətlərimizi yüksək səviyyəyə qaldıracaq. İran Prezidentinin kim olacağından asılı olmayaraq Azərbaycan hər zaman səmimi dostluq münasibətlərinin inkişafında maraqlıdır. Ona görə İran-Azərbaycan əlaqələrinin indən belə də qorunub saxlanması inanırıq".

Şahənə Ziyad

Keşişin aksiyalara qatılması oyundan başqa bir şey deyil

Əsrlər boyu Ermənistan gəncliyinin beyninin pozulmasında, etnik nifrət zəminində dözümsüzlüyün artmasında kilsənin böyük rolu olub

Ruhani şəxsin siyasətlə məşğul olması qəbul edilməzdir. Bu barədə Ermənistan parlamenti-nin spikeri Alen Simonyan keşiş Baqrat Qalstanyanın delimitasiya prosesinə etiraz edənlərə başçılıq etməsi ilə bağlı jurnalistlərə deyib.

"Siyaset ticarətdir, incildə isə deyilir: "Mənim atamın evini bazara çevirməyin!". Sizə elə gəlir ki, beynəlxalq tərəfdaşlarla danışıqlar aparmamız ticarət deyil? Koalisiyaların yaradılması, siyahıların tərtib olunması - bütün bunlar ticarətdir. Kilsə öz işini buraxıb hazırda bununla məşğul olur", - o deyib.

Simonyanın fikirlərinə münasibət bildiren Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayilov "Şərq"ə söyləyib ki, bu gün Ermənistan dindən öz çirkən məqsədləri üçün istifadə etməyə çalışır: "Keşiş Baqrat Qalstanyan və İl Qaregin Ermənistanı siyasiləşərək hakimiyyətə qarşı mübarizə göstərirlər. Bu isə qəbul edilməz məsələdir. Əsrlər boyu Ermənistan gəncliyinin beyninin pozulmasında, etnik nifrət zəminində dözümsüzlüyün artmasında kilsənin də böyük rolu var. İndi də Ermənistan kilsəsi həmin uyğunsuz tarixi missiyasını davam etdirməklə məşğuldur. Eyni zamanda erməni ictimai rəyində Ermənistan kilsə xadimlərinin siyasi bəyanatlarının güclü dayaqları mövcud deyil. Ermənistan kilsə başa düşür ki, kilsənin



siyasiləşməsi və Nikol Paşinyana qarşı mübarizə aparılması rəsmi İrəvan üçün daha problemli hadisələrə səbəb ola bilər. Keşişin aksiyalara qatılması oyundan başqa bir şey deyil. Paytaxt İrəvana yürüş edən keşişin aksiya çağırışına normal reaksiya verilmədi".

Qeyd edək ki, Ermənistan bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiya prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirir. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Şahənə Ziyad

Parlament buraxılacaq

42 deputatın tələbi əsasında növbədənkenar sessiya çağırılır

Milli Məclisin növbədənkenar sessiyası çağırılacaq. Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkenar sessiyanın çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.

Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkenar sessiyasını çağırır.

Sözügədən məsələni "Şərq"ə dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, partiya olaraq parlament seçkilərinin hazırlıqlarına başlayıblar: "Bir neçə müddətdir ki, dairələr üzrə namizədlərimizi müəyyən edir, səndərlə bağlı qaydalara nəzarət yetiririk. Azərbaycan qanunvericiliyinə görə, parlament seçkiləri gələn il qala bilməz. Milli Məclisin növbədənkenar sessiyasının çağırılması parlamentin özünü buraxması məntiqi olaraq qoyur. Parlament seçkilərinin növbədənkenar şəkildə keçirilməsi lazımdır. Çünki bu parlament xalqın heç bir ümidini doğrultmadı. Parlamentdə rəqabətçi qüvvələrin olması və demokratik mənzərənin yaranması Azərbaycanın xarici siyasətində dövlət maraqlarına cavab



AĞ Partiya artıq dairələr üzrə namizədlərini müəyyən edir, sənədləri qaydaya salır

verərdi. Parlamentdə peşəkar siyasətçilər təmsil olunmalıdır. Biznesin üstündən və kiməsə görə parlamentdə çalışmaq düzgün deyil".

Qeyd edək ki, ölkədə növbədənkenar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Mezzahir Penahov Azərbaycanda noyabrın 3-ü parlament seçkilərinin keçirilməli olduğunu, lakin COP29-a görə vaxtın irləyişməsinin mümkünlüyünü açıqlamışdı.

Şahənə Ziyad

Şahin Bayramov yenilikçi və innovativ rektordur

Elmin Nuri: "Mənim dediklərim tərif kimi görünə bilər"

Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Şərq"ə bildirib ki, Şahin Bayramov yenilikçi və innovativ rektordur: "Modern təhsil yamaşmalarını, çağdaş dünyanın ali təhsil mənzərəsinə və inkişaf parametrlərini mükəmməl səviyyədə bilən bir insandır. Biz onun fəaliyyətini Mingəçevir Dövlət Universitetinin rektoru olan zaman müşahidə etmişik. O, nəzəri bacarıqlarını praktikada da necə tətbiq etməyi MDU-nun rektoru olan zaman göstərmişdi. Həm insani keyfiyyətləri, həm idarəetmə bacarığı, həm də təhsil amilini yaxşı bilməsi imkan verir ki, Qarabağ Universitetini yüksək səviyyəli idarəetmə mexanizminə çevirsin. Həqiqətən də, bu, çox uğurlu təyinatdır. Çünki MDU Şahin



"Ancaq Qarabağ Universiteti fəaliyyətə başlayandan 6 ay, 1 il sonra həqiqətən də, bu sözlərimin real olduğunu insanlar da görəcek"

Bayramova kimi o qədər də seçilən ali təhsil müəssisəsi deyildi. Mingəçevir Dövlət Universiteti bölgə universiteti olsa da, Şahin Bayramovun idarəçilik müddətində paytaxtda universitetlər ilə yaxşı şəkildə rəqabət aparmaq gücünə çatmışdı. Beynəlxalq əməkdaşlıq və universitetlər ilə əməkdaşlıqlarda çox yaxşı irəliləyirdi. Mənim dediklərim tərif kimi görünə bilər, ancaq düşünürəm ki, Şahin Bayramovun buna ehtiyacı yoxdur. Qarabağ Universiteti fəaliyyətə başlayandan 6 ay, 1 il sonra, həqiqətən də, bu sözlərimizin necə real olduğunu insanlar da görəcek".

Fidan Həmişəyeva

Latviya iki qonşusundan fərqli olaraq doğru yoldadır

Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq

Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşdır və bundan məmnundur. Bunu ölkəmizdə səfərdə olan Latviya Seyminin sədri xanım Dayqa Mierina deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Latviya Seyminin sədri xatırladı ki, bu səfər iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bir vaxta təsadüf edir. Mayın 19-da Qarabağa səfər etdiyini diqqətə çatdıran Mierina Şuşa və Füzuli rayonları ilə yaxından tanış olduğunu deyib: "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək. Latviya şirkətləri Şuşada aparılan bərpa-quruculuq işlərində iştirak edə bilərlər". O, mayın 21-də bir sıra mühüm tədbirdə və sərgidə iştirak edəcəyini də diqqətə çatdırdı.

Politoloq Elxan Şahinoğlu "Şərq"ə bildirdi ki, Latviya iki qonşusundan fərqli olaraq Azərbaycanla dostluq əlaqələrini genişləndirəcək. Ekspertin sözlərinə görə, Latviya Seyminin sədri Daiga Mierinanın Azərbaycanla səfərinə Füzuli və Şuşadan başlaması təqdir olunmalıdır: "Azərbaycana təşrif buyuran qonaqlar adətən Bakı görüşlərini yekunlaşdırdıqdan sonra Qarabağa gedirlər. Latviyalı qonaq fərqli yol seçib. "Azərbaycana səfər çərçivəsində Qarabağda quruculuq işləri ilə tanış olduq. Bu kimi səfərlərin təşkilatçı Azərbaycanla haqqıqatların daha çox bilinməsinə şərait yaradır" deyən Latviya parlamentinin Sədri iki ölkə arasında



"Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək"

münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirib. Qarabağa səfərində Latviya parlamentinin Sədri müavini Adil Əliyev qonaqlara bölgə haqqında kifayət qədər məlumat verib. Latviya parlamentinin Sədri Bakıda Prezident İlham Əliyevlə görüşükdən sonra Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldığını bildirdi. Bu proses genişlənib. Qarabağda quruculuq işlərində iştirak etmək istəyən dövlətlərin sayı artıb. Qarabağda əlini daşın altına qoymaq istəyən dövlətlər bu yolla Azərbaycanla tərəfdaşlıq əlaqələrini gücləndirmiş olurlar".

E.Şahinoğlu bəyan edib ki, Latviya Baltik ölkələri içərisində Azər-

baycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən əsas ölkədir:

"Doğrudur, işğal dövründə Latviya parlamentinin ayrı-ayrı deputatları qanunsuz olaraq Qarabağda olublar. Digər tərəfdən, Latviya parlamentinin 2021-ci ildə "erməni soyqırımını" tanıması Türkiyə ilə yanaşı Azərbaycanda da mənfi qarşılanıb. Buna baxmayaraq, Latviya Litva və Estoniyadan fərqli olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməyib. Məsələn, iki il əvvəl Litva və Estoniya Xarici İşlər nazirlikləri Qarabağ separatçılarına dəstək verən açıqlama yayımladılar. Latviya bu iki qonşusuna qoşulmadı. Latviyanın Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyi Litva və Estoniyanı anti-Azərbaycan mövqeyindən çəkirdiməlidir. Latviya parlamentinin Sədri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə dəstəkləyibse, Estoniya və Litvanın fərqli siyasət yürütməsinin mənası yoxdur. Bu siyasət Litva və Estoniyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Fransanın getdiyi yol digərlərinə də dərs olmalıdır. Fransa Ermənistan üzərindən anti-Azərbaycan siyasəti ilə Cənubi Qafqazda möhkəmlənmək istədi. Alınmadı. Fransa itirdi. Bu mənada Litva və Estoniya iki seçimdən birinə üstünlük verməlidir. Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq. Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək".

İsmayıl Qocayev

Ukrayna və Moldovanın AB-yə üzvlüyü uzun prosesdir

Hər iki ölkənin ərazi bütövlüyünə qarşı təhdidlər mövcuddur və təhlükəsizlikləri sual altındadır



"Politiko" qəzetinin Avropa nəşri beş diplomata istinadən yaydığı məlumata görə, AB ölkələri Moldova və Ukraynanın onların üzvlüyünə qəbulu ilə bağlı rəsmi danışıqlara iyunun 25-də başlamaya niyyətindədirlər.

Assosiasiyaya üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən

qərar təxirə salınıb. Üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Hazırda Rusiya ordusu Ukraynanın Xarkov vilayətində çoxlu sayda yaşayış məntəqələrini ələ keçirməyə davam edir. Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətin Təhlili Departamentində sektor müdiri, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Ukrayna və Moldovanın AB-yə üzvlüyü uzun müddətdir müzakirə edilir:

"Lakin hər iki ölkənin ərazi bütövlüyünə qarşı təhdidlər mövcuddur və

təhlükəsizlikləri sual altındadır. Düşünürəm ki, AB bu dövlətlərə üzvlüklə bağlı vədlər verib. Lakin bu vədlərin yerinə yetirilməsi çox çətindir. Çünki həm AB, həm də NATO-ya üzvlük üçün bəzi şərtlər qarşılanmalıdır. NATO nizamnaməsinə görə, üzv dövlətlərin ərazi bütövlüyü pozulmamalıdır. Əgər üzv dövlətlərin təhlükəsizliyinə təhdid törədilsə, ərazi bütövlüyü pozularsa, NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq digər dövlətlər o dövlətin müdafiəsinə qalxmalıdır. Bütün bunlar nəzərə alındıqda, əslində, Ukraynanın həm AB-yə, həm də NATO-ya üzvlük ehtimalının aşağı olduğu biza məlum olur. Çünki qarşıda Türkiyə də uzun müddətdir AB-yə üzv olmaq istəsə də, buna nail ola bilməyib".

Analistik əlavə edib ki, Ukraynanın həm AB, həm də NATO-ya üzv olmasının əsas səbəbi Rusiyadır: "Çünki Ukrayna bu təşkilatlara üzv olarsa, rəsmi Moskvanın cavabı çox sərt olacaq".

Yusif Məmmədyanlı

Qul əməyi Azərbaycanda könüllüdür

İşsizlikdən, sahibsizlikdən insanlar könüllü olaraq işləməyə məcbur qalırlar

"Qlobal köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır". Bunu deputat Zahid Oruc Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında deyib.

Deputat bildirdi ki, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib: "Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir. Ölkəmiz "müasir köləlik" adlanan bu belaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür".

Məsələyə münasibət bildiren "Altay" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə söyləyib ki, bununla bağlı vəziyyət dünyanın bir çox ölkələrində, xüsusilə Afrikada kritikdir:

"Azərbaycanda isə son dövrlər statistikadan gördüyü kimi, azalma qeydə alınır. Bu, dünyadakı iqtisadi sərviyyənin ədalətsiz bölgüsü, istismarçı siyasəti ilə bağlıdır. Kapitalizmin nəticəsidir. Bir çox kapitalist Qərb ölkələrində iqtisadi rifah nəticəsində bu problemlər həll olunub. Gəlir, iqtisadi sərviyyənin bölgüsündə sosial



bərabərsizlik var. Bu, daha çox yoxsul və müstəmləkə ölkələrdə özünü göstərir. Həm uşaq əməyi, həm də insan alveri və köləliyin müxtəlif formaları var. Reallıqdakı faktlar rəsmi statistik məlumatlardan 4 dəfə çoxdur. Dünyada təqribən iki yüz milyon civarında şəxs istismar olunur. Bunun üçün beynəlxalq təşkilatların konvensiyaları, sosial xartiyaları mövcuddur. Hətta bir çox ölkələr buna qoşulub, ancaq problem həll olunmayıb. Ona görə global təzyiç elementləri olmalıdır. Məsələn, əvvəllər BMT-yə belə bir imkan verilməmişdi, son dövrlər bu da sirdən çıxarılaq məsləhətçi təşkilatla çevrilib. Bir çox dövlətlər bunu həll etmək iqtidarında deyil və yaxud istə-

mir. Çünki həmin dövlətlərdə ucuz işçi qüvvəsi ilə transmilli şirkətlər pul qazanır. Bu cəhətdən böyük dövlətlər problemin həllinə maraqlı deyillər. Beynəlxalq sənədlər, insan hüquqlarına əməl edilmir. Ölkəmizdə sosial dövlət kursu götürülüb. Ancaq yoxsulluq, işsizlik problemi tam həll edilmədiyinə görə, müxtəlif formalarda görünür. Məsələn, uşaqlar təmir sexlərində, digər satış yerlərində işlədilir".

Ekspert vurğulayıb ki, dövlət orqanları köləlik hallarının qarşısını almaq üçün inzibati, sosial tədbirlər görməlidir:

"İşsiz şəxslər işlə təmin olunmalı, ünvanlı sosial yardım ayrılmalıdır. Qul əməyi digər ölkələrdə məcburi olsa da, Azərbaycanda könüllüdür. İşsizlikdən, sahibsizlikdən insanlar könüllü olaraq işləməyə məcbur qalırlar. Hətta "qul bazarı" deyilən bəzi ərazilər var. MDB ölkələri işlə təmin edə bilmədiyi vətəndaşlara işsizlik müavinəti ödəyir. Həmçinin birini iş saatından çox işlətmək də qul əməyi sayılır. Həmin adamlara qarşı inzibati tədbirlər görmək lazımdır".

Nəzrin Vüqarqızı

"İqtidar-müxalifət arasında dəyirmi masaların keçirilməsi məqbul və vacibdir". Bu barədə "Şərq"ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərlilə deyib. Partiya təmsilçisi qeyd edib ki, keçirilən tədbir ölkəmiz və siyasi partiyalar üçün faydalı tədbir idi:



İqtidar-müxalifət dialoqu davamlı olmalıdır

Yaxın Qələbə tariximiz milli birliyin və həmrəyliyin müsbət nəticəsini ortaya qoyub

"Tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasında münasibətlər məhz dialoq formasında davam edəcək. Təkliflər irəli sürüldü, problemlər də qeyd olundu və müzakirə edildi. Tədbir yüksək səviyyədə keçdi. Bu cür tədbirlərin davamlı olması təklifləri verildi və yəqin ki, davamlı olmalıdır. Gələcəkdə də müxtəlif mövzular ətrafında bu cür dəyirmi masaların keçirilməsi məqbul və vacibdir. Çünki ölkədə siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirə etməsi, cəmiyyəti birlikdə mesajlar verməsi əhəmiyyətli faktorlardan biridir. Yaxın tariximiz milli birliyin və siyasi dialoqdan yaranan həmrəyliyin müsbət nəticəsini ortaya qoyub. Xalqımız Vətən müharibəsində iqtidar-müxalifət birliyinin şahidi oldu".

F.Ələkbərlilə vurğulayıb ki, qırx dörd günlük Vətən müharibəsinin qələbə ilə başa çatması istər regionumuzda, istərsə də ölkəmizdə yeni siyasi reallıqlar yaratdı:

"Vətən müharibəsi dövründə siyasi partiyaların nümayiş etdirdiyi milli birlik,

siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasına şərtləndirdi. Bu həqiqətlər siyasi dialoqun davamlılığını şərtləndirir".

Qeyd edək ki, ötən həftə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması üçün Milli Məclis, MSK, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirlikləri, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə Prezident Administrasiyasında görüş təşkil olunub. Görüşdə dövlət qurumlarının siyasi təşkilatlarla bağlı görüşü işlərə nəzər salınıb. Çıxış edən partiya nümayəndələri müxtəlif təkliflər səsləndirdilər, ətraflı müzakirələr aparılıb. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən partiyalarla bir neçə görüş keçirib. Lakin ilk dəfə olaraq məhz dövlət qurumlarının təmsil edən şəxslərin iştirakı ilə partiyaların nümayəndələrinin görüşü təşkil edilmişdir. Bu cür görüşlərin bundan sonra da davam edəcəyi vurğulanıb.

İsmayıl Qocayev

Ermənistan vətəndaşları müxtəlif üsullarla hərbi xidmətdən yayınmağa çalışırlar.

Ölkənin Baş naziri Nikol Paşinyan demografik strategiyasının müzakirəsi zamanı deyib ki, demografik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınır. Bu səbəbdən nə qədər insan ölkəni tərk edib, N.Paşinyan həmçinin qeyd edib ki, Ermə-



Təcili sülh müqaviləsi imzalanmalıdır

Ermənistanın demografiya problemini həll etmək üçün yeganə çıxış yolu budur

nistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınmaları və səngərlərdə olmalarını üçün miqrasiya ediblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Elm və Təhsil Nazirliyi hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün təhsil qaydalarını dəyişdirib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq 7 və 8 yaşlı uşaqlar məktəbə qəbul olunduqdan sonra birinci sinfə yox, yaşlarına uyğun olaraq dərhal ikinci və ya üçüncü sinfə gedəcəklər. Dəyişikliyə səbəb kimi isə qeyd edilib ki, övladını bir-iki il gec məktəbə göndərən valideynlər üçün əsas motivasiya oğlanlar üçün ordudan möhlətdir. Yeni qaydaya görə, uşaq vaxtında məktəbə göndərilməyə, valideynlər yəna də istədiklərinə nail olmayacaqlar, çünki şagirdlər həmyaşıdları ilə eyni sinfdə uyucaq və məktəbi 18 yaşlarında bitirəcəklər. Nazirlik ümid edir ki, sərt qərardan sonra valideynlər uşaqlara çətinlik yaratmamaq üçün belə bir addım atmayacaqlar. Bu qərar yalnız valideynlər əvvəlki qaydanın artıq işləmədiyini görüb, uşaqlarını vaxtında məktəbə göndərsələr, müsbət təsir göstərəcək.

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək



İran hökuməti ölkədə 14-cü prezident seçkilərinin iyunun 28-də keçirilməsi barədə qərar qəbul edib.

İRANA agentliyi xəbər verir ki, bu barədə İranın Konstitusiyaya Şurası və Daxili İşlər Nazirliyi məlumat yayıb. Seçkilərin tarixi hazırda prezidentin səlahiyyətlərini icra edən birinci vitse-prezidenti Məhəmməd Moxber, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Məhseni-Ejei və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, eləcə də prezidentin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehqan və digər nümayəndələrin iştirak etdiyi iclasda müəyyən edilib. İclas zamanı iştirakçılar, həmçinin icraedici heyətlərin formalaşdırılması, prezidentliyə namizədlərin qeydiyyatı və seçki kampaniyalarının başlanması da daxil olmaqla, seçki prosesləri üçün qrafiki müəyyənləşdirilib. Təqvimə əsasən, qeydiyyat mayın 30-dan iyunun 3-dək davam edəcək, namizədlər iyunun 12-dən 27-dək seçkiqabağı təşviqat apara biləcəklər. İRANA-nın məlumatına görə, Konstitusiyaya Şurası ilkin olaraq qrafikə razılıq edib.



Azərbaycan Respublikasının
Mediyanın İnkişafı Agentliyi

İctimai və dövlət maraqlarının müdafiəsi

Kataklizmlər dövründə yaşadığımızdan insanların fəvqəladə vəziyyətlərdə davranış qaydalarını bilməsi zərurətdir. Təbii fəlakətlərin qarşısını almaq çətin, bəzi hallarda hətta mümkünsüz görünür. Lakin fəlakətlərdən siğortalımaq, minimal zərərle çıxmaq mümkündür. Bunun üçün insanları gözlənilməz, ani baş verən hadisələr zamanı düzgün davranış qaydalarını bilməli və təhlükəsizliyin maksimum təmin edilməsinə çalışmalıdır.

Bu məsələdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müxtəlif regionlarda təşkil etdiyi maarifləndirmə tədbirləri, təlim və məşqlər xüsusi əhəmiyyət daşıyır. Müsbət həldir ki, FHN bu tip tədbirləri işğaldan azad edilmiş bölgələrimizdə də həyata keçirir. Məlumdur ki, işğaldan azad edilmiş bölgələrdə sakinlər üçün əsas təhlükə erməni separatçıların vaxtilə basdırdığı minalardır. Həm piyadalar, həm də hərbi texnika əleyhinə minalar 44 günlük Vətən müharibəsindən sonrakı quruculuq dövründə neçə-neçə vətəndaşımızın həlakına səbəb olub. Təhlükə bu gün də qalmaqdadır və minaaxtaran cəsur insanların misilsiz əməyi, qəhrəmanlığı sayəsində aşkar edilərək zərərsizləşdirilib. Lakin bu, vətəndaşlarımızın səhlənkar, məsuliyyətsiz davranması üçün əsas olmamalıdır. Dövlətimizin və ictimaiyyətin maraqları hər birimizdən diqqətli və məsuliyyətli olmağı tələb edir. FHN tərəfindən müxtəlif bölgələrdə təşkil olunan maarifləndirmə tədbirləri, təlim-məşqlər vətəndaşlara təhlükəsizlik qaydalarını öyrətməsi məqsədi daşıyır. May ayı ərzində FHN bu tədbirlərin keçirilmə intensivliyini artırır. Bu həm də yay mövsümünün yaxınlaşması səbəbindən yanğın, subasma, daşqın, suda boğulma hallarının artma ehtimalı ilə bağlıdır. Müsbət cəhət həm də budur ki, tədbirlər orta məktəb şagirdləri arasında da keçirilir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Laçın şəhər 2 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Qeyd olunur ki, tədbirin keçirilməsində məq-

səd baş verə biləcək təbii və texnogen xarakterli fəvqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq birliklərin verilməsidir. Tədbirdə fəvqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fəvqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112" qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb. FHN Gəncə Regional Mərkəzi tərəfindən isə Gədəbəy şəhəri, İ.Əliyev adına 1 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqi keçirilib. Məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində

riilib. Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında tədbirə cəlb olunan qurumların qüvvələri ilə qarşılıqlı fəaliyyətdə peşə liseyinin müəllim və şagird heyətinin "təhlükəli ərazidən" təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardım göstərilməsi, "yanğın" yerində çəvik kəşfiyyatın aparılması, xilasetmə və "yanğının söndürülməsi" əməliyyatları yerinə yetirilib. Bundan başqa, FHN Gəncə Regional Mərkəzi Gəncə şəhərində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhət adına xəstəxanada



Fövqəladə hallara hazır olmalıyıq

Hər bir vətəndaş mülki müdafiə qaydalarını bilməlidir

müvafiq biliklərin və əməli vərdişlərin aşılması olub. Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fəvqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib. Praktiki hissədə isə baş vermiş şərti fəvqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, "zərərçəkmişlərin ilkin yardımın göstərilməsi" və digər əməliyyatlar icra olunub. Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyində fəvqəladə hallar zamanı davranış qaydalarının təbliği məqsədilə təlim keçirilib. Təlimə FHN-in yerli qurumlarının qüvvələri, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, eləcə də Lənkəran peşə liseyinin xilasetmə məqsədi cəlb olunub. Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fəvqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə məlumat verilib, suallar cavablandırılıb. Sonra keçirilən sargidə tədbir iştirakçılarına yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan avadanlıqlardan, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat ve-

"Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkilatçıları, fəvqəladə hallar heyətin nümunəvi mülki müdafiə məşqi keçirib. Məşqin keçirilməsində əsas məqsəd fəvqəladə hadisələrin nəticələrini aradan qaldırılarkən rəhbər heyətin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fəvqəladə hadisələrin qarşısını alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub. Məşqdə şərti fəvqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edildi. Məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

FHN-in müxtəlif bölgələrdə keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyəti barədə "Şərq"ə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuraliyev qeyd etdi ki, vətəndaşlar fəvqəladə hallarda necə davranmalı olduqlarını bilməlidirlər:

- Bu baxımdan FHN-in tədbirləri əhəmiyyətlidir. Xüsusən, nəzərə alaq ki, bu tədbirlər orta məktəblərdə, liseylərdə, xəstəxanalarda keçirilir. Faciəvi hadisə idi, amma yada salmaq ki, Perinatal Mərkəzdə yanğın baş verdikdə orada çalışan personalın heç də hamısı doğru hərəkət etməyib. Əgər işçi heyət yanğından mühafizə, yanğınsöndürmə, təxliyə məsələlərini düzgün bilsəydi, telefata daha az olardı. Her il

yay mövsümündə FHN əhaliyə xəbərdarlıq edir ki, meşəlik ərazilərdə yanğın təhlükəsizliyinə, su hövzələrində təhlükəsizlik qaydalarına əməl edilsin. Amma görürük ki, vətəndaşlarımız arasında bu xəbərdarlığa əhəmiyyət verməyənlər də tapılır. Nəticədə faciəvi hadisələr baş verir. Müsbət həldir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, FHN Dövlət Yanğın Nəzarəti Xidməti Muğan Regional Mərkəzi ilə birgə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısını alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Salyan rayonunda regional seminar-müşavirə keçirib. Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Muğan Regional Mərkəzinin, həmçinin Salyan Rayon İcra Hakimiyyətinin, regionda fəaliyyət göstərən polis şöbələrinin məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şirvan Milli Parkının, Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak ediblər. Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövrün-

də, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, meişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub. Tədbirdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb. Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb. FHN Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində "Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub. Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş suda boğulma hadisəsi zamanı xilasedicilər "zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən" sonra aidiyyəti üzrə təhvil verilib. Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Bu cür tədbirlərin davamlı olması zəruridir. İnsanları maarifləndirmək, təhlükələrin minimuma endirilməsinə çalışmalıyıq.

Mələhat Rzayeva

Azərbaycan Respublikasının Mediyanın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub



Bu da həmin qüvvələrin ölkəyə təsir imkanlarını artırır. Gürcüstan təcrübəsində də var ki, kənar müdaxilələrin təsiri ilə hökuməti istənilən vaxt devirmək olur. Həmçinin də kənar qüvvələrin maraqlarına xidmət edən tərəflər hökumətə təzyiq

Təhsil heç vaxt ziyan gətirmir

Daha savadlı, bilik və bacarıqları yüksək olan polislərə ehtiyacımız var



"Korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir".

Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Qüdrət Həsənzadə deyib.

O bildirib ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır: "Hərbiyə olduğu kimi, polis kollektivi də yaradılmalı, qəbul testlə olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcəklər".

Deputat deyib ki, insan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir: "Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər".

Qüdrət Həsənzadə deyib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditor-

ları istefa verməlidir. **Təhsil eksperti Elşən Qafarov "Şərq"ə açıqlamasında bildirib ki, təklik təqdirəlayiqdir:**

"Xüsusi təyinatlı ali təhsil müəssisələrində hərbi akademiya və orta ixtisaslı elm mərkəzləri mövcuddur. Polis Akademiyası ali təhsilli polis kadrlarının hazırlanması ilə məşğuldur. Eyni zamanda burada çavuş olmaq istəyənlər üçün altı aylıq kurslar var. Bütün sahələrdə olduğu kimi, polis sıralarında da daha savadlı, bilik və bacarıqları yüksək olan şəxslərə ehtiyacımız var. Polis nəfərlərimizin intellektual səviyyəsi əvvəlki dövərə nisbətən inkişaf edib. Sözügedən ideya gerçəkləşsə, orta ixtisaslı polisləri, çavuşları bura cəlb etmək olar. Bunun da xüsusi effekt verəcəyindən əminəm. Təhsil heç vaxt ziyan gətirmir. Xüsusi təyinatlı təhsil müəssisələrinin, orta və kiçik heyətin təhsilə cəlb edilməsi müsbət nəticələrə gətirəcək".

Nezrin Vüqarızı

"Gürcü arzusu" tələsir

Gürcüstanda MSK-nın iclasında qərarların qəbulu qaydası dəyişir

"Gürcü arzusu" MSK-nın iclasında qərar qəbul etmə proseduru dəyişir və məsləhət şurasını ləğv edir. "Gürcü arzusu" yenidən seçki məclisində dəyişiklik edir. Daha dəqiq desək, MSK-nın iclasında qərarların qəbulu qaydası dəyişir.

O cümlədən, hakim partiyanın təşəbbüsü ilə Seçki Məcəlləsinin 4/1-ci maddəsinə aşağıdakı məzmununda 8-ci maddə əlavə edilsin: MSK-nın iclasında səsvermə nəticəsində MSK-nın tam tərkibinin azı 2/3-nin dəstəyini tələb edən MSK-nın qərarı qəbul edilə bilməzsə, MSK-nın bu qərarı MSK-nın iclasında yenidən səsə qoyulur. Bu halda MSK-nın sözügedən qərarı MSK-nın tam tərkibinin çoxluğu tərəfindən dəstəkləndiyi halda qəbul edilmiş hesab ediləcəkdir. İzahat kartına görə, bu, "bələ halların" öhdəsindən gəlmək üçün blokada qarşı mexanizmdir. "Bu dəyişiklik Mərkəzi Seçki Komissiyasının səmərəli fəaliyyət göstərməsinə və onun fəaliyyətinin pozulmasının qarşısını almağa kömək edəcəkdir", - izahatda deyilib.

Bundan əlavə, qanun layihəsində Gürcüstanın Seçki Məcəlləsinə əsasən, seçkilər zamanı, seçkilərin təyin edilməsindən sonra 10 gün ərzində yaradılan MSK-nın məsləhətçi qrupu ləğv edilir.

İzahat kartına əsasən:
"MSK-nın məşvərat qrupunun ləğvinin məqsəduyğunluğu mövcud praktiki təcrübə

bə ilə təsdiqlənir. Bu, açıq şəkildə göstərdi ki, Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin nümayəndəsi və monitoring təşkilatları tərəfindən seçilmiş beynəlxalq və ya yerli ekspertlərdən ibarət bu qrup reallıqda fəaliyyət göstərmir. Buna, monitoring təşkilatlarının bu qrupun fəaliyyətində iştirak etməməsi səbəb olub".

MSK-nın məsləhət qrupunun yaradılması 2021-ci ildə Seçki Məcəlləsində qeyd edilmişdir. Qrupda 9 nəfərdən az, 15 nəfərdən çox olmamalıdır. Şura MSK-ya seçki mü-

"Hökumətin bu addımı ölkənin daxili işlərinə kənar müdaxilələrin qarşısını almağa hesablanıb"

bahisələri ilə bağlı tövsiyələr təqdim edir.

Qeyri-hökumət təşkilatları MSK-nın konsensus əsasında ixtisaslı və etibarlı şəxslərin seçilməsini təmin etmədiyini iddia edirdilər.

Siyasi şərhçi Asif Nərimanlı isə "Şərq"ə açıqlamasında deyib ki, Gürcüstan hökumətinin bu addımları ölkənin daxili işlərinə kənar müdaxilələrin qarşısını almağa hesablanıb:

"Xarici agentlər haqqında" qanun da bu prosesin tərkib hissəsi idi. Ölkədə fəaliyyət göstərən 25 mindən artıq QHT-nin böyük əksəriyyəti xaricdən maliyyələşir.

edərək dövlətin marağına xidmət etməyən siyasi xəttinin yeridilməsinə nail ola bilərlər. Ona görə də Ukrayna müharibəsindən sonra Gürcüstan hökuməti Rusiya və qərbi dövlətləri arasında seçim etmək məcburiyyətində qaldı. Qərbi Gürcüstan hökumətindən Rusiyaya qarşı cəbhə almağı tələb edir. Gürcüstan isə bu prosesləri 2008-ci ildə yaşayıb və Rusiyaya savaş açan Gürcüstan hökuməti qərbdən gözlədiyi dəstəyi ala bilmədi".

A.Nərimanlının sözlərinə görə, "Gürcü arzusu"nun MSK-nın iclasında qərar qəbul etmə proseduru dəyişməsi də kənar müdaxilələrin məhdudlaşdırılmasına hesablanıb:

"Bilirsiniz ki, bu ilin oktyabr ayında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu, hökumət üçün kifayət qədər hələdici məsələdir. Ləğv edilən Məsləhət Şurası isə Gürcüstanda MSK-nın fəaliyyətinə nəzarət edir. Onun tərkibində isə sadəcə hakim partiyanın nümayəndələri yox, müxtəlif cəbhədən olan şəxslər təmsil olunur. Seçki ilə bağlı hansısa narazılıq olduqda isə Məsləhət Şurasının qərarı ilə seçkini yenidən keçirmək məsələsi müzakirəyə çıxarılır. "Gürcü arzusu"nun Məsləhət Şurasını ləğv etmək istəyi də bu cür müdaxilələrin qarşısını almaq üçündür".


Şəymən

Gələcəyə yönəlmiş əməkdaşlıq

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib



Yehya Abbasov, fəlsəfə üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalı təltifçisi



islam aləminə mənsub olan xalqlardır.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanı hakimiyyətə gəlməsindən sonra İranda qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər tədricən normallaşmağa və inkişaf etməyə başlayıb. Ulu Öndər Heydər Əliyev hələ fealiyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə sıx

qovşağının açılış mərasimi keçirildi.

Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılışlarda özünü göstərir, eyni zamanda gələcək planlarımızda özünü göstərəcək. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatı

“Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu önəmli amildir”

əlaqələr yaratmış, Ermənistanın blokada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfər edərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb.

Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident cənab İlham Əliyev İranda dostluq və əməkdaşlığın inkişafına xüsusi önəm verir. Axı İran və Azərbaycan xalqları müştərək tarix, mədəniyyətə, adət-ənənəyə malik olan xalqlardır. Bundan başqa, hazırda İran İslam Respublikasında 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 kilometr uzunluğunda sərhədi var. Bu baxımdan dövlət rəhbərlərinin hər bir qarşılıqlı səfəri mühüm əhəmiyyət kəsb edir.

2024-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidro-

qovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işləri başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-ci illərin əvvəllərində yenidən işlənən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faiz Ermənistan tərəfindən işğal edilmiş nəticəsində dayandırılıb da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən

aparılıb.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qarşılıqlı önəmli amildir. İki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcək. İran və Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və BMT-də bir-birine dəstək verməklə, eyni zamanda öz siyasətlərini, niyyətlərini ifadə edirlər. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq. İki dost ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır.

Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yerlərdən birini tutub. Bu isə iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Bu, eyni zamanda həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.



"Bakcell" in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib.

“Təhsildə innovasiya və sünü intellektin rolu” adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusunda uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.

“Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri görmək bizi sevindirir. Bizim gənclərlə bir çox orta qəhətimiz var: bunlardan ən önəmli isə innovasiyaya sadiqliyimizdir.” deyər Klaus Müller bildirib.

“Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji yenilikləri Bakcell kimi şirkətdən əldə etmələri bizim üçün böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz adından Bakcell rəhbərliyinə təşəkkürümüzü bildirirəm.” deyər Aygün Mikayılova bildirib.

Şagirdlərlə görüşdə Bakcell-in sünü intellekt dəstəklə humanoid robotu Ardi də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən panel müzakirəsində şagirdlər Bakcell-in rəhbər heyəti və Ardiyə öz suallarını yönəldirərək, yeni texnologiyaların, sünü intellektin təhsilə təbiiqini müzakirə ediblər.

Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək hazırladıkları layihələri və laboratoriyanın dövrün tələblərinə uyğun təmin olunması Bakcell rəhbərliyinin diqqətini çəkib.

Elanlar

Azərbaycan Universitetinin 2-ci kurs tələbəsi Ağayev Amal Bəhmən oğluna verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Universitetinin 2-ci kurs tələbəsi İmaməliyev Əli Şirin oğluna verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Bədəlov Elxan Murad oğluna məxsus Ak. H.Əliyev küçəsi, ev 74, mənzil 14, mərtəbə 4, 66.0 kv. m. olan evin Ordery № 010803 itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat kollecinin 3-ci kurs tələbəsi Rüstəmli Əmiraslan Rövşən oğluna verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Bakı Biznes Universitetinin 1-ci kurs tələbəsi Mustafayeva Samirə Əlisafa qızına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.



Bu il əriyin, gilasin qiyməti baha olacaq

Kənd təsərrüfatını yağış yudu, dolu döydü

Ölkədə bir neçə gündür ki, ardıcıl olaraq qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bələ ki, apreldə havanın temperaturu yüksək olsa da, may ayının əvvəlləri bir neçə dərəcə aşağı endi. Bəzi bölgələrimizdə intensiv yağışlar müşahidə edildi, dolu düşdü.

Bəs, bu amil kənd təsərrüfatı məhsullarına və qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı “Şərqi”-ə açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda il ərzində iki, bəzi bölgələrdə isə üç dəfə tərəvəz istehsalı ilə məşğul olmaq olur:

“Hələ əkin və səpin işləri davam edəcək. Ölkə üzrə məhsulda azalma olduqunu demək çox tezdir. Ona görə ki, proses davam edir. Bəzi regionlarımızda səpin işləri həyata keçirilib, lakin toxumalar yağış altında qalaraq çürüyüb. Hazırda havalar dəyişkəndir. Biz isə daha çox isti seven bitkilərin yetişdirilməsi ilə məşğuluq. Bu səbəbdən inkişaf mərhələsi ləng gedir və vegetasiya müddəti uzanır. Ümid edirik ki, yaxın vaxtlarda havalar istiləşəcək. Yay mövsümündə suya tələbatın ödənilməsi də ən önəmli nüanslardan biridir. Bu il əriyin, gilasin istehsalında azalma olacağı ehtimalı var. Bazardakı olan vəziyyət də bunu bir daha sübut edir. Kartof və soğanın ekimini bundan sonra da aparmaq olar. Havalar istiləşdikdən sonra əkin işlərində normal inkişaf əldə etmək mümkündür. Doğrudur, bəzi ərazilərdə dolu bir çox fəsadlara səbəb olub. Ağacların budaqlarını sındırıb, meyvələr yerə töküldü. Bir sözlə, bundan sonrakı vəziyyət hava şəraitinə uyğun dəyişəcək”.

Nəzrin Vüqarqızı

Xeyirli, uğurlu olsun!

Türkiyə ilə həm də ailə bağları möhkəmlənir

Son illərdə qarşdaş Türkiyədə ailə quran həmvətənlərimizin sayı artır. 2023-cü ildə 254 azərbaycanlı kişi Türkiyədə ailə qurub. Bu, Türkiyə Statistika İdarəsinin 2023-cü il üçüncü doğum, evlilik və boşanma hesabatında yer alıb.

Məlumatla görə, Türkiyədə ötən il əcnəbi bəylərin sayı 6 min 345, əcnəbi gəlinlərin sayı isə 31 min 29 olub. Almanlar 21,9 faizlə birinci yerdə qərarlaşıb. Onlardan sonrakı yeri 19,2 faizlə suriyalı bəylər və 5,1 faizlə avstriyalı bəylər tutub. Türkiyədə evlənən alman kişilərin sayı ötən il 1387 nəfər olub. Sonrakı yerləri isə Suriya (1219), Avstriya (326), Əfqanıstan (316) tutub. Ötən il 254 azərbaycanlı kişi Türkiyədə evlənib. Əcnəbi gəlinlər arasında isə 12 faizlə özbək xanımlar birinci olub. Özbək gəlinləri 11,3 faizlə suriyalıları və 9,1 faizlə azərbaycanlı gəlinləri izləyib. Həmvətənlərimizin Türkiyədə ailə qurmasına nə səbəb olur? Sevgi, iqtisadi maraqlar, yaxud başqa hansısa səbəblər?

Sosioloq İlqar Hüseynli “Şərqi”-ə açıqlamasında həmvətənlərimizin qarşdaş ölkədə ailə qurmasında qeyri-adi səbəblər axtarmanın əleyhinə olduğunu dedi:

- Bu, bizi sevindirməlidir ki, iki qarşdaş ölkə arasında təkcə milli-mədəni, siyasi əlaqələr deyil, həm də ailə bağları möhkəmlənir. Nəhaqət yerdə demirlər, ailə kiçik dövlətdir. Belə müştərək dövlətlərin sayı nə qədər çox olsa, bir o qədər xeyrimizdir. Azərbaycan da türk dövlətidir, millətimizin türkdür, Türkiyə də. Bir millətin, eyni



Bir millətin, eyni genetik kodları daşıyan iki şəxsin ailə qurması normal hadisədir

genetik kodları daşıyan iki şəxsin ailə qurması normal hadisədir. Ənənələrimizdə çox az fərqlər var. Bölgələr üzrə dəyişir bu adətler. Azərbaycanın özündə Gədəbəydəki adət-ənənə Bakıdan fərqlənir, eləcə də başqa regionlar arasında da müəyyən adət fərqləri var. Amma ümumi götürsək, hamımız eyni soy-kökün daşıyıcılarıyıq. Evlilik müəkkəb və məsuliyyətli bir işdir. Buna qərar vermək elə də asan olmur. Görünür, Türkiyədə ailə həyatı quran kişilərimiz, xanımlarımızın da həyatında onlar üçün mühüm əhəmiyyət kəsb edən hadisələr baş verib. Kimsə orada təhsil alıb, sonra da uyğun iş tapıb, işləyir. Tale, qismət belə gətirib, həyat yoldaşı olacaq adamla qarşılaşıb, səmimi münasibətlər qurulub və nəticədə evləniblər. Bilirsiz, dünyada bütün dövrlərdə insanların yerdəyişməsi, miqrasiya, köç baş verir. Müxtəlif səbəblərdən. Müharibələr buna səbəb olur, iqtisadi çətinliklər, siyasi baxışlar. İnsanlar durmadan hərəkət halındadır. Baxırsan ki, birisi Uzaq Şərqiə Amerikaya gedir. Orada həyatı ele getirir ki, yaşamağa, işləməyə başlayır və ailə qurur. Bunlar so-

sial məsələlərdir. Bir də var, iqtisadi bağlılıqlar. Kimsə bir ölkədə iş qurur və ora bağlanır. Hər şey insanın özünü həradə daha çox rahat hiss etməsi, özünü realizə edə bilməsindən asılıdır. Bəlkə də Türkiyədə ailə quranlar arasında ikinci evliliyi olanlar da var. Əvvəlki ailə həyatları uğurlu olmayıb, boşanmış şəxslərdir, ikinci dəfə ailə qururlar. Hər cür hal mümkündür.

İ.Hüseynli bildirdi ki, Türkiyədə təhsil almaq, həmçinin evlənən cütlüklərə təqdim olunan güzəştli şərtlər də cəlbədir:

- Təhsil alanların akademik göstəricilərinə uyğun olaraq dövlət hesabına təqaüd ödənilir, təhsil haqları dövlət tərəfindən qarşılır. Buna “burs” deyirlər. Tələbələr çalışır ki, burs alsınlar, yeni təhsil haqları dövlət tərəfindən qarşılınsın. Ali məktəbləri yüksək nəticələrlə bitirənlər dövlət tərəfindən işlə təmin edilir. Buna “atama” deyilir. Necə ki sovet vaxtı bizdə belə idi, ali məktəb məzunları təyinatla işə göndərilirdi. 2 il müddətinə. Bundan sonra qayıdıb gələ də bilirdi, qalib işləyə də bilirdi. Hazırda elə bir vəziyyətdir, ümumən dünyada, kim həradə özünü təminatlı hesab edirsə, orada qalmağa çalışır. Türkiyədə ailə quranlar orada təhsil alanlar, müəyyən işlərdə çalışınlar da ola bilər. Nəzərə alaq ki, Türkiyə hökuməti yeni evlənənlərə maddi dəstək də verir. Bununla bağlı xüsusi proqram var və icrasına başlanılıb. Bunu da unutmamalıyıq. Gənclərə evlənmələri üçün maddi dəstək, güzəştli şərtlərlə mənzil əldə edilməsinə yardım göstəriləndir.

Mələhət Rzayeva

Təsisçi: “Şərqi Media Qrup” MMC

Baş redaktor: Akif Aşırı

Baş redaktorun i müavini: Yusif Nəzərli

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şəymən Bayramova, İsmayıl Qocayev, Aygün Tahir, Nihat Müzəffer, Şəhənə Ziyad, Nazrin Vüqarqızı

Texniki heyət:

Rüfət Dadaşov, İmamcan Əliyev, İlahə İbrahimova, Nailə Cabbarlı, Fazilə Məmmədova

Qəzet “Şərqi”-in kompyuter mərkəzində yığılır, səhifələnilir və “Azərbaycan Nəşriyyatı” MMC-nin mətbəəsində çap olunur

“Şərqi Media Qrup” MMC-yə daxildir:

“Şərqi” qəzeti və sherg.az saytı
www.sherg.az
e-mail: sherg-1996@mail.ru.


Ünvan: Mətbuat prospekti, “Azərbaycan” nəşriyyatı.

Telefon: 447-32-41
538-44-50, internet 538-44-15,
İndeks: AZ1073

Hesab nömrəsi:

Kapital Bank ASC Yasamal filialı
Kod: 200037
VÖEN: 9900003611
M/H: AZ37NABZ0135010000000001944
S.W.I.F.T.: AIBAZ2XXXX
AZM hesab nömrəsi:
AZ74AIB400500G9441595487103
VÖEN 1307632991

Tirajı: 1500 Sifariş: 1157



Dünya "Akıncı"dan danışır

İnsansız hava aparatı dünya mediasının manşetlərini bəzəyib

İran İslam Respublikasının prezidenti və digər yüksək vəzifəli rəhbərlər daşıyan vertolyotun qəzaya uğradığı yeri təsbit edən "Akıncı" insansız hava aparatı dünya mediasının manşetlərini bəzəyib.

Məlumdur ki, əlverişsiz hava şəraitinə görə vertolyotun qəzaya uğradığı yer bir müddət təsbit edilməyib. Qəza yerini yalnız Türkiyənin köməyə göndərdiyi "Akıncı" təsbit edə bilib. "Şərq" "Milliyet.com.tr"-yə istinadən xəbər verir ki, "Akıncı"nın qəzaya uğradığı yeri təsbit edən "Akıncı" insansız hava aparatı dünya mediasının manşetlərini bəzəyib. 100 minlərlə insan eyni zamanda "Akıncı"nın uçuşunu izləyib. "Akıncı" qısa müddət ərzində vertolyotun qəzaya uğradığı yeri tapıb və dəhşətli mənzərəni bütün dünya "Akıncı" vasitəsilə görüb. TIHA vəzifəsini yerinə yetirdikdən sonra Van gölü üzərində uçaraq səmada Türkiyə bayrağının əksini çəkib. Dünya mediası "Akıncı"nın bacarığını geniş işıqlandırıb. ABŞ-nin CNN telekanalı, "Associated Press", İtaliyanın "Corriere" qəzeti, Yunanistanın "EPT News" xəbər kanalı, "Daily Mail" qəzeti, BBC və "Telegraph" kimi internet sahifəsi də "Akıncı"nın axtarış-xilas etmə əməliyyatı görüntülərini yayımlayaraq "Türk İHA-sı qəza yerini təsbit etdi, xilasedicilər qəza yerinə gedə bildilər" başlıqları ilə məlumatlar paylaşıb. Çin xəbər agentliyi "Xinhua", Japonya mərkəzi yayım qurumu NHK, Filippin Xəbər Agentliyi PNA, İranın rəsmi xəbər agentliyi IRNA, Hindistan mediası, "Əl-Cəzirə" telekanalı, İsrailin "The Jerusalem Post" qəzeti "Akıncı"nın fəaliyyətini yüksək dəyərləndirərək termal kameralarla çəkilmiş görüntüləri paylaşmış.

Mələhet

Evlənlərə ödəmələr başladı

İlk mərhələdə 450 cütlüyə 67.5 milyon lira dəyərində yardım ediləcək



Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdamir Göktaş, Ailə və Gənclik Fondunun ödəmələrə başladığını elan edib.

"Şərq" "NTV.com.tr"-yə istinadən xəbər verir ki, xanım nazir bu bərdə

Nazirlər Kabinetinin toplantısı öncəsi mediaya açıqlamasında bildiri: "Təhsil proqramlarına qatılaraq rəsmi nikahı 15-30 aprel tarixləri arasında bağlanmış cütlülərə ödəmələr artıq başlanıb. İlk mərhələdə 450 cütlüyə 67.5 milyon lira dəyərində yardım ediləcək". M. Göktaş qeyd edib ki, Fonda indiyədək 9 min 38 cütlük müraciət edib. Müraciətlərinə müsbət cavab verilən 2 min 283 cütlüyə maddi dəstək verəcək, həmçinin onlarla söhbət aparılacaq.

Mələhet

Reper canlı yayım zamanı özünü öldürüb



17 yaşında olan məşhur amerikalı reper Hunço sosial şəbəkədə canlı yayım edərkən başına atəş açdı.

Rilo Hunçonun dünyasını dəyişdiyini öyrənilib. "Şərq" xəbər verir ki,

ABŞ-nin Virjiniya ştatının Suffolk şəhərində yaşayan Rilo Hunçonun dəhşətli ölümü sosial mediada gündəm mövzuna çevrilib. O, əlindəki silahla instaqramda hekayə hazırlayarkən təsadüfən başına atəş açdı. Huncho dərhal ölüb. Kədərli hadisə bir çox insan tərəfindən paylaşılıb.

Turan

Yeni film gəlir

Denni DeVito və Arnold Şvartsenegger birlikdə çalışır



Daha əvvəl "Əkizlər" və "Junior" kimi layihələrdə birlikdə rol alan Denni DeVito və Arnold Şvartsenegger illər sonra yenidən bir araya gəlirlər.

"Şərq" xəbər verir ki, "ET Online"-yə danışan DeVito böyük ekranda

Şvartsenegger ilə yenidən birləşmək planlarından danışmış.

Birlikdə rol alacaq film üçün hazırlıqların getdiyini bildiren Denni DeVito deyib: "Həqiqətən birlikdə çalışmaq istəyirik və uzun müddətdir bu haqda danışırıq. İndi bir şeyin üzərinə çıxmaq, yazılmaqda olan bir ssenarimiz var. Bu gələr-gəlməz daha yaxşı anlayacağıq. Ancaq biz bunu Warner Brothers-də edəcəyik". Layihə ilə bağlı heç bir təfərrüat verməyən məşhur aktyor "Deadline" nəşrinə müsahibəsində çəkilişlərin gələn il başlayacağını bildirdi. "Arnold və mən birlikdə işləməyi sevirik, gələn il birlikdə film çəkəcəyik və bunun üzərində işləyirik", - deyib DeVito.

Turan

Bəydən sürpriz

Gəlini başdan-ayağa pulla örtüdü!



Filippinli bəy gəlin üçün nağd pula başlıq tikmək üçün əskinaslara üst-üstə qoyub.

Təacübü sürprizin görüntüləri internetdə yayıldıqdan sonra tez bir zamanda gündəm olub

və sosial media istifadəçiləri arasında trend mövzuna çevrilib. Yerli mətbuatın məlumatına görə, toy aprelin 27-də baş tutub və bəyin adı Con Klavessilas, gəlinin adı isə Yamayka Juridiko olub. Sosial mediada böyük səs-küyə səbəb olan sürprizdən sonra Con müsahibə verib və hədiyyəsinin simvolik mənə daşdığını açıqlayıb. Sevgisinin real vədi kimi təsvir etdiyi sürpriz, bir milyon peso nağd şəkildə olub. "Biz bu evliliyi çoxdan planlaşdırmışdıq və mən gələcəkdə ailəmi dolandırmaq üçün bir milyon peso yığdım. Bunu ailəmizə və yaxınlarımızı göstərmək istədim".

Turan



100 gündür beyin çipi ilə yaşayır

"Neuralink" şirkəti daha bir insana beyin çipi yerləşdirmək üçün icazə alıb

Elon Maskın dünyanın texnoloji nəhəngi hesab edilən "Neuralink" şirkəti daha bir insana beyin çipi yerləşdirmək üçün icazə alıb.

İcazəni şirkətə ABŞ Qida və Dərman Dairəsi (FDA) verib. "Şərq" "NTV.com.tr"-yə istinadən bildirir ki, "Neuralink" şirkəti beyin implant həyata keçirməklə də tanınır. Şirkət beyin çipi ilə bağlı ilk təcürbənə həyata keçirib və bir insanın beyinə çipi yerləşdirilib. İndi isə ikinci insana çipi yerləşdirməyə hazırlaşır. İlk sınaq zamanı bezi problemlər ortaya çıxdığından şirkət

kətdən bu işi dayandırması tələb olunmuşdu. Problemlər ortadan qaldırıldıqdan sonra yenidən çipi yerləşdirməni təkrarlamaq fikrindədirlər. FDA bu dəfə şirkətə ikinci insanın beyinə çipi yerləşdirilməsinə icazə verib. Növbəti proqramda cihazın ultra incə naqillərindən bəzilərinin beyin daha dərinliklərinə yerləşdirilməsi əksini tapır. Qeyd olunur ki, beyinə çipi yerləşdirilən ilk insan Nolan Arbaughdur. Əməliyyat zamanı onun başında hava sıxılması müşahidə edilmiş, bu durumun təhlükəli ola biləcəyi iddia edilmiş. Nolan Arbaugh 2016-cı ildə keçirdiyi qə-

za nəticəsində çiyinlərindən aşağı hissədə hissiyatını itirib. Və sağalacağına ümid edərək beyinə çipi yerləşdirilməsinə razı olub. Başının kiçik bir parçasını çıxarmaq və çipi beyinə yerləşdirmək əməliyyatı tikiş maşınına bənzər robot tərəfindən 30 dəqiqə ərzində icra edilmiş. "Beyin implantı" adlanan bu əməliyyat yanvar ayının 30-da gerçəkləşib. 100 gündən artıqdır ki, bu insan beynində çipə yaşayır.

Mələhet



Təyyarə qəzalarında sağ qalan dövlət başçıları...



11 aprel 1955-ci ildə keçmiş Çin Baş naziri Zhou Enlay İndoneziyaya getmək üzrə kirayə götürdükləri "Air India" təyyarəsinə edilən hücumdan sağ çıxıb.

Səyahət planlarını son anda xəbərdar edən Zhou son dəqiqə dəyişikliyi səbəbindən təyyarəyə minməyib. Digər tərəfdən, bombanın partlaması nəticəsində təyyarə Cənubi Çin dənizinə düşüb. Qəzada 11 sənişin heyatını itirərək, 3 nəfər sağ qalıb.

Adnan Menderes-1959

17 fevral 1959-cu ildə Türkiyənin 9-cu Baş naziri Adnan Menderes, Türkiyə, İngiltərə və Yunanistan arasında razılaşdırılmış Kipr müqaviləsini imzalamaq üçün Londondakı "Gatwick" hava limanına 4,5 kilometr qala, Surrey bölgəsindəki Nyudiget kəndi yaxınlığında meşəlik sahəyə düşən təyyarədən sağ çıxdı. Qəzada o vaxtkı Anadol

Ekstremal istilər meymunları öldürür

Güclü quraqlıq və isti hava dalğaları Meksikanın cənub-şərq tropik meşələrində meymunların ölümünə səbəb olub. Bu nəsil kəsilməkdə olan heyvanlar ("ağlayan meymunlar") ekstremal şəraitə dözmür və son həftələrdə ağaclardan yığılaraq ölürlər.



Azertac Meksika mediasına istinadla xəbər verir ki, bu həftə temperaturun 45 dərəcəni keçəcəyi proqnozlaşdırılan Tabasko ştatında 85 oxşar ölüm hadisəsi qeydə alınıb.

Tabasko ştatının Kamalko şəhəri yaxınlığında meşədə kö-nüllülər yüksək temperaturdan ölen bu növ meymunların cəsədlərini toplayıblar, sonra yeni ölüm hadisələrinin qarşısını almaq üçün su və meyvə ilə dolu vedrələr qoyublar.

Ağlayan meymun həssas növ kimi Beynəlxalq Təbiət və Təbii Sərvətləri Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısına daxil edilib.

Bazar ertəsi Meksika Prezidenti Andres Manuel Lopes Obrador meymunların ölümü məsələsini şərh edərkən deyib: "Buna səbəb ekstremal istilərdir. Mən uzun müddətdir ki, ştatlara səfər edirəm və heç vaxt onu indiki kimi hiss etməmişəm. Odur ki, heyvanlara qayğı göstərməliyik və biz bunu etmək niyyətindəyik".

Meksika Səhiyyə Nazirliyi bildirib ki, martın 17-dən mayın 11-dək Meksikada istilər 26 nəfərin ölümünə səbəb olub.

30 il ərzində Xəzər dənizi iki metrəndən çox dayazlaşmış

1990-cı illərin ortasından bəri Xəzər dənizinin səviyyəsi iki metrəndən çox aşağı düşüb.

Azertac Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ba-lıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov məlumat verib. O qeyd edib ki, bu müddət ərzində dəniz demək olar 2,4 metr dayazlaşmış. Eyni zamanda, sahil xətti və su bioloji resursları çox böyük xarici təsirlərlə üzəlməyə davam edir.

Nəticədə bezi növlərin populyasiyaları yox ola bilər. "Rusiya yaxın gələcəkdə Volqanın axımının tənzimlənməsi məsələsini həll etməzsə, həm Xəzər suitlərinin sayı ilə, həm də daha kütləvi və heç də az əhəmiyyətli olmayan kılka kimi növlərlə bağlı problemlərlə üzləşə bilər", - deyir Vasili Sokolov vurğulayıb. Xəzər dənizi beş ölkənin - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahillərini əhatə edən ən böyük su obyektidir. Bu gün o, mütəmadi olaraq çirkənmə və iqlim dəyişikliklərindən əziyyət çəkir. Buna görə də dəniz heyvanları həlak olur, bir çoxu yox olma təhlükə altındadır.

Xəzər suitləri də risk zonasındadır. Mütəxəssislər onların tamamilə yox olacağını proqnozlaşdırırlar. Belə ki, 1990-cı ildən 2012-ci ilə qədər populyasiyanın sayı 1,2 milyondan 274 minə qədər azalıb. Xəzərin sahillərində vaxtaşırı heyvanların kütləvi ölümü qeydə alınır. Rusiyanın Təbiət Nazirliyi Xəzər suitlərinin statusunun sayı azalmağa olandan nəslin kəsilməkdə olana dəyişdirilməsini təklif edir.

Qeyd edək ki, bu payızda Maxaqalada Xəzər suitlərinə həsr olunmuş konfrans keçiriləcək. Tədbir beş Xəzəryanı ölkələrin nümayəndələrini bir araya gətirəcək.

Turan